



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

(əvvəli ötən sayımızda)

Beləliklə, Rusiya, İngiltərə, ABŞ tərəfindən silahlandırlı aysorlar və ermənilər 1916-1917-ci illərdə Osmanlı ilə aparılan müharibəyə daha yaxından cəlb olunaraq (20, s.283-285) Şərqi Anadoluda və Cənubi Azərbaycanda on minlərlə Türk-müsəlman əhalinin soyqırımında birbaşa iştirak etmişlər. Belə ki, 1917-ci ilin yazında əvvəlcə rus əsgərləri Urmianın bazarını yandırlılar, daha sonra aysorlar və ermənilərdən ibarət quldur dəstələri şəhəri talan etməyə başladılar. T.Məlikzadə yazır: "Aysorlar və erməni qacaq dəstələri şəhərlərə və kəndlərə töküdürlər ruslara arxalanaraq çox qarşılıqlar töretdilər. Əgər o vaxta qədər onlar yalnız caamatın malını soymaqla kifayətlənirdilərse də, o vaxtdan sonra qayıdır caamati qırmağa da başladılar" (18, s.87)

1917-ci il oktyabrında Rusiyada bolşevik inqilabı baş verdiğindən sonra, aysorlarla ermənilərin Urmia və Salmasdakı cinayetkar əməlləri daha da şiddetlənmişdir. Çünkü rus ordusunun bu bölgəni tərk etməsi ilə İngiltərə, Fransa və ABŞ Osmanlıya qarşı xristian ordusunu yaratmaq qərarını vermişdir ki (21, s.48, 49; 22, s.54), onun əsasını da aysorlarla ermənilər təşkil etmişdir: "3 noyabr 1917-ci il Marşimon fikir mübadiləsi etmək üçün general Semyonova birlikdə Salmasdan Urmiyaya getdi. O zaman Urmia və Salmas aysorlarına komandanlıq qraf Kuzminə həvalə edilmişdi. Bundan başqa 1918-ci ilin yanvarında kapita Qrasni ermənilərin təhlükəsizliyini təmin etmək üçün Urmiyaya gəldi və o, burada toplantı təşkil etdi" (18, s.96). Urmiyadakı rus konsolu Nikitin də xatirələrində yazır ki, aysorlarla ermənilərdən ibarət xristian qoşununun yaradılmış və onların başına əvvəlcə rus generalı Potavzev, daha sonra generalı Qaştildən gətirilmişdi. Nikitinin məlumatına görə, Cənubi Azərbaycanda yaradılan xristian qoşununa İrəvan və Naxçıvandan gələn 6 min nəfər erməni də qoşulmuşdur. Məlikzadə yazır: "Beləliklə, aysor ordusu və ya Azərbaycan aysorları, ermənilər, Osmanlı cilolarından (aysorlarından) təşkil olunmuş xristian ordusu Azərbaycanın və bölgənin siyasi-hərbi səhnəsinə daxil oldu. Azərbaycanın qərbi, Osmanlı sərhədi, Urmiyadan Araz çayına qədər bütünlükən rus, ingilis, fransız birləşmiş xristian qoşununun rəsmi şəkildə işgalına məruz qaldı. Cilolarım Urmia və Salmasda camaati qurmaq üçün əl-qolları açıldı. Əlbəttə ki, bu əzab-əziyyətlərin bir neçə əsas məqsədi var idi: Birincisi, bölgəni Azərbaycan türklərindən boşaltmaq və Haydat (Böyük Ermənistan) nəzəriyyəsinə əsaslanan bir xristian dövləti yaratmaq. İkincisi, ümumi rəyi Avropanan gedən müharibədən yayındır Osmanlı dövlətinə qarşı yönəltmək"

na məruz qaldı. Ciloların Urmia və Salmasda camaati qırmaq üçün əl-qolları açıldı. Əlbəttə ki, bu əzab-əziyyətlərin bir neçə əsas məqsədi var idi: Birincisi, bölgəni Azərbaycan türklərindən boşaltmaq və Haydat (Böyük Ermənistan) nəzəriyyəsinə əsaslanan bir xristian dövləti yaratmaq. İkincisi, ümumi rəyi Avropanan gedən müharibədən yayındır Osmanlı dövlətinə qarşı yönəltmək" (18, s.99).

Gördüyüümüz kimi, 1917-1918-ci illərdə Cənubi Azərbaycanda xüsusilə, Urmia və Salmasda baş verən Türk-müsəl-

qoruyaraq azadlıq, ədalətlilik və yenilikçilik simvolu olmalı, Tehranda hakimiyyəti ələ almış irançı "məşruteçilər"in eləcə də, onların havadarları olan rus və ingilispərəstlərin ikiüzlü əməllərinə "dur" deməlidir. Xiyabani "Azərbaycan" adlı məqaləsində yazırı: «Bu gün Tehranin gözü Azərbaycanın parçalanmış vücuda dikimişdir. Dodaqlar dan eşidilən kəlimələrdə, qələmlərin yazdığı sözlərdə təqdir səsləri və təhsin nəvaları eşidilməkdədir. Lakin, ey qeyrətli Azərbaycan, ey Vətən məftunlanının istiqamətli övladları, ey

mənzillərə hücum etdilər. Belə bir sürətlə və vəhşicəsinə hücumu gəzləməyən müsəlmanlar gözlənilmədən yaxalıdır. Aysorlar eve hücum etdikdən sonra ev sahiblərini öldürür, evin əşyalarını qarət edir, sonra yandırırlar. *Bu zaman müsəlmanların bir qrupu öldürülmüş, yalnız silahı olan bir neçə nəfər özünü, malını və namusunu qorumaq qərarına gələşdilər və qarşılıqlı olaraq güllə atırdılar. Müsəlmanlar xəbərsiz və qəfil yaxalanmışdır, ona görə də can və mallarını qurtarmaq üçün vahid cəbhədə birləşə bilmədi-*

yanın türk-müsəlman əhalisini tamamilə məhv etmək idi. Bu anlamda Urmianın müsəlman əhalisindən ibarət sülh heyətinin rus və amerika konsullarıyla apardığı danışıqlar bir nəticə vermir və qəsdən uzadıldır. Ona görə də, Urmiyada xristian ordusunun türk-müsəlman əhaliyə qarşı başladığı soyqırımlı fevralın 24-də də davam etmişdir. Yalnız fevralın 25-də Urmianın türk-müsəlman əhalisinin təslim olub "xristian ordusu"nın şərtlərini qəbul etməsindən sonra qırğınlarda nisbətən azaldı. Ancaq buna qədər Urmiyada ən azı 10

"Erməni məsələsi"

Yaxud, Azərbaycanda ermənilərin Türk-müsəlman əhaliyə qarşı soyqırımının səbəbləri



man qırğını Böyük Britaniya, Fransa və ABŞ tərəfindən aysorlarla ermənilərdən ibarət yaradılmış qondarma "xristian qoşunu" ya da qondarma "Aysor-erməni dövləti"nin əliyə əvvəlcədən planlaşdırılmış və həyata keçirilmişdir (21, s.85-92). Hər halda, "Antanta" və onlara məxsus xristian missioner təşkilatları tərəfindən qondarma bir xristian "dövləti" yaradılmağa cəhd göstərilirdi ki, bu qondarma "dövlətin" liderləri Marşimon, Petros İllu və başqaları da qarşılarda əsas məqsəd kimi bir tərəfdən Osmanlı ilə müharibəni dəvam etdirmək, digər tərəfdən Türk-müsəlman əhalisinin, xüsusilə də Azərbaycan türklərinin soyqırımı reallaşdırmağı qymışdır. Biz, bütün bunları həm "Xristian silahlı qüvvələrinin məramnaməsi və nizamnaməsi" hədə, həm də qondarma "dövlətin" başçılarının çıxışlarından görüruk" (18, s.101-106).

Qeyd edək ki, bu dövrə Osmanlı hərbi qüvvələrindən sonra Cənubi Azərbaycanda türk-müsəlman əhalini müdafi edəcək yeganə qüvvə Azərbaycan Demokratik Fırqəsi idi. 1917-1918-ci illərdə «Təcəddüb» («Yeniləşmə») qəzetində azadlıq, bərabərlik və yeniləşmə ideyalarını təbliğ edən ADF-nin rəhbəri Şeyx Məhəmməd Xiyabani (1879/80-1920) hesab edirdi ki, Azərbaycan öz simasını

"Beləliklə, aysor ordusu və ya Azərbaycan aysorları, ermənilər, Osmanlı cilolarından (aysorlarından) təşkil olunmuş xristian ordusu Azərbaycanın və bölgənin siyasi-hərbi səhnəsinə daxil oldu. Azərbaycanın qərbi, Osmanlı sərhədi, Urmiyadan Araz çayına qədər bütünlükən rus, ingilis, fransız birləşmiş xristian qoşununun rəsmi şəkildə işgalina məruz qaldı. Cilolarım Urmia və Salmasda camaati qurmaq üçün əl-qolları açıldı. Əlbəttə ki, bu əzab-əziyyətlərin bir neçə əsas məqsədi var idi: Birincisi, bölgəni Azərbaycan türklərindən boşaltmaq və Haydat (Böyük Ermənistan) nəzəriyyəsinə əsaslanan bir xristian dövləti yaratmaq. İkincisi, ümumi rəyi Avropanan gedən müharibədən yayındır Osmanlı dövlətinə qarşı yönəltmək"

azadlığın qorxu bilməyen qəhrəmani, ey təriflərə möhtaci olmayan Azərbaycan!.. Ey Azərbaycan! Bütün bu təqdir və təqdislər sənin verdiyin şəhidlərin qanı bahasıdır» (23, s.571; 24). Ancaq həmin dövrə nə Xiyabani, nə də onun başçılıq etdiyi ADF "irançılardır"la onların havadarlarını, yəni ingilislərin, rusların "xristian ordusu"nun Azərbaycanda başlaqtıqları qırğınların nalesi və fəryadı eşidilirdi. Rus və fransız əsgərlərinin bir qrupu da onların (aysorlarla ermənilər dən ibarət xristian ordusunun) geyimini geyərək qətl-qarətdə iştirak edirdilər" (18, s.118).

Beləliklə, "Antanta"nın himayəsilə yaradılmış xristian "dövlət"inin aysorlarla ermənilərdən ibarət "xristian ordusu" 1918-ci il fevralın sonuna yaxın Urmiyada geniş miqyaslı soyqırımlı həyata keçirməyə başladılar (21, s.104). Məlikzadə yazır: "22 fevral 1918-ci il cüümə günü axşamı Urmia əhalisinin 3 günlük qırğını başlandı. Petrosun əmri ilə Əsgərən məhəlləsinin aysorları müsəlmanlar yaşayan qonşu

lər" (18, s.117). Məlikzadə yazır: "O gün şəhərin görkəmi təəssüf doğuran və qorxuncu id. Bir yan dan aysorların əlinde olan topların uğultusu və təfəngin arası kəsilməyən səsi, başqa bir yan da isə şəhərin üzərində müsəlmanların yanan evlərinin işığı və tüstüsü görünür, şəhər daxiliyinə və küçələrə pənah aparan yaralıların, qadınların, uşaqların nalesi və fəryadı eşidilirdi. Rus və fransız əsgərlərinin bir qrupu da onların (aysorlarla ermənilər dən ibarət xristian ordusunun) geyimini geyərək qətl-qarətdə iştirak edirdilər" (18, s.118).

1918-ci il fevralın 23-də Urmiyada Türk-müsəlman əhaliyə qarşı qırğınları davam etdirən "xristian ordusu"nun bu vəhşiliyi qarşısında sağ qalan urmiyalılar sülh axtarışında idilər. Çünkü rus, ingilis və amerikan konsularından aldıqları göstəriş əsasında hərəkət edən "xristian ordusu"nun əsas məqsədi Urmiyanın tərəfindən ibarət "xristian ordusu"nun şərtlərini qəbul etməsindən sonra qırğınlarda nisbətən azaldı. Ancaq buna qədər Urmiyada ən azı 10 min türk-müsəlman əhalisi aysorlarla ermənilərdən ibarət "xristian ordusu" tərəfindən soyqırıma məruz qalmışdır (18, s.129).

Urmianın Türk-müsəlman əhalisi "xristian ordusu"nun şərtlərini qəbul edib, şəhəri onlara təslim etdikdən sonra qırğınlarda nisbətən azalsada, ancaq soyqırımanın davamı təhlükəsi qalmışdır. Çünkü müsəlmanlar xristian ordusunun şərtlərinə görə silahlarını təhvil versələr də, onlar yenidən soyqırıma başlamaq üçün bəhənə axtarırdılar. Belə bir bəhənə Marşimonun öldürülməsi oldu ki, 1918-ci ilin martın 18-dən etibarən "xristian ordusu" yenidən Urmiyada kütlüvi qırğınlardır (21, s.120). Aysorlarla ermənilərin birləşmiş hərbi qüvvələri yalnız martın 18-də Urmiyada 10 min-

dən çox türk-müsəlman əhalisini öldürdü (18, s.162). Bu qırğınlarda əsas başçısı da Marşimonun öldürülməsindən onun yerinə keçirən Petros İllu idi.

"Xristian ordusu" Urmiyadan sonra ən böyük qırğınlardan birini Azərbaycanın Salmas şəhərində həyata keçirdilər. Belə ki, 1918-ci il aprelin başlarında Salmasda "Xristian ordusu" feallasharaq, Salmasın türk-müsəlman əhalisini qarşı qırğına başladılar (21, 13-134). Bu faciədən canlarını qurtarmaq üçün Salmas əhalisinin bir qismi şəhəri tərk edib başqa yolda soyuq hava nəticəsində həlak oldular: "Onların çoxu, xüssüsələ qadınlar və uşaqlar dözməyib həyatla virdələşdilər. Yerdə qalanların bir dəstəsi peşiman olub şəhərə geri qayıtmış, bir dəstəsi isə çox böyük əzab-əziyyətlə özərlərini Xoya çatdırmışlar" (18, s.177).

(ardı gələn sayımızda)